

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 189 (1797) 12 oktyabr 2018-ci il

Tariximizin səhifələrini çevir-dikcə qarşılaştığımız məqamlar bizi həm heyrətləndirir, həm də təəccübləndirir. Ona görə hey-rətləndirir ki, bu zənginlik, bu möhtəşəi tarix bizə, xalqımıza məxsusdur. Həm də ona görə tə-əccübləndirir ki, biz bunları araşdırıra, öyrənə və özümüzə bahəm dünyaya çatdırıa bilmirik. Bax, bu mənada bu gün blokada şəraitində yaşıyan, amma öz in-kışaf tempi, quruculuq uğurları ilə seçilən qədim Şərqi qapısı sayılan Naxçıvan torpağında tariximizin elə sirləri yatır ki, onu öyrəndikcə daxili bir qürur hissi keçirirsən. O qürur səni azərbay-

nədkı "İmamzadələr" kompleksləri ilə bağlı araşdırmasına rast gel-dim. Və oxuduğum həmin araşdırma səpgili yazının mahiyyəti mə-nə bu tarixə bir az da dərindən bə-ləd olmağa imkan verdi.

Məlumdur ki, coğrafiyamızın de-mək olar ki, eksər nöqtələrində qə-dim yerüstü və yeraltı abidələrimiz var.

Elə bu günlərdə sirləri dünyaya açılan Azıx mağarisan diqqət yet-tirsek, onda söylədklərimə siz də əmin ola bilərsiniz.

Eləmi ictimaiyyətə arxeoloq, professor Məhəmmədəli Hüseynov tərəfindən 50 il bundan önce təqlim olunmuş və buradan tapıl-

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN


İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



TARIXİMİZDƏKİ İMAMZADƏLƏR



canlı olduğun üçün, bu torpağa aid olduğun üçün şərfləndirir və əzəmətli edir.

Əgər tarixi gerçeklikləri diqqətlə gözdən keçirsek, onda kimliyimizin arxasında dayanan maddi-mə-nəvi abidələrin nə qədər önemli olduğunu bir daha anlamış olaraq. Cox təessüf ki, biz bəzən ya bunun fərqinə varmırıq, ya da içimizdəki laqeydlik bizi susqunluğa, bıjanəliyə tərəf çəkib aparır.

Sevindirici haldır ki, bizim hamı-mız belə deyilik. Bu xalqın və bu torpağın özünü, tarixini, dünənini və gələcəyini öyrənen bu yolda inadkarlıqla yorulmaq bilmədən araşdırımlar aparan elm, mədə-niyyət adamlarımız var.

Onlardan biri də tarix üzrə felsə-fə doktoru, professor İlham Əliyevdir. Bu günlərdə Naxçıvanın tarixi ilə bağlı sənədlərlə tanış olarkən dəyərli alimin Naxçıvan ərazisi-

mış qədim insanın, yəni Azıxantropun alt çənə sümüyü Azərbayca-nın qədimliyinə və burada ilk in-san məskəninin böyük zaman hü-dudlarına malik olmasını təsdiq edir.

Fikrimi bir daha dəqiqləşdirərək demək istəyirəm ki, ölkə ərazisindəki maddi nümunələr, yəni göz önündəki tarixi abidələr özü-özlü-yündə həm də bir tarix kitabıdır. Onların arasında imamzadələrin də xüsusi yeri var.

Yəni həmin tarix kitabının da bir ölümünü də məhz imamzadələr təşkil edir.

İstər Azərbaycanın Gəncə, Qarabağ bölgəsində, istərsə də Naxçıvan ərazisində mövcud olan imamzadələr arasında müyyəyen bağlılıqların olması danılmazdır. Təbii ki, bu bağlılıqlar həm abidələrin tikilişində, arxitekturasında, həm də onların adiyiyətində, yəni

mənsubluğunda özünü ifadə edir.

Bununla bağlı tarix üzrə fəlsəfə doktorunun fikirlərinə istinad et-sək, onda görərik ki, "qədim və zəngin tarixi keçmişlər fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında Muxtar Respublikanın müxtəlif bölgələrində yerləşən "İmamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır".

Naxçıvanın 13 əsrən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə müsəlman şərqi qədim sənətkarlıq, xüsusi də memarlıq ənənələrinin, çoxəsrlər tarixi keçmişinin yadigarlarıdır".

Istinad etdiyim bu fikrin özü ar-tıq imamzadələrin tariximizdə, bizim tanıdılmağımızda hansı əhə-miyyəti kəsb etdiyini özü-özlüyün-de ifadə edir.

Məlum olur ki, həmin imamzadələrin hər biri həm memarlıq abi-dəsi olmaqla bahəm, həm də sə-nətkarlıq nümunəsidir.

Üstəlik, bunların ikisinin toplum halında ifadə etdiyi bir məqam da var.

O da xalqın inancına söykənir. Yəni imamzadələr həm də müqəddəs bir ünvan, necə deyərlər, ocaq, pir kimi də öne çıxır.

Bu da onun qorunmasına, tarixi inkişaf yolunu keçməsinə və za-mandan-zamana adlayıb gəlməsi-nə şərait yaradan, təkan verən bir səbəbdür, bir gücdür.

Bəli, Naxçıvan ərazisində mövcud olan imamzadələr barəsində fikir söyləyən tarix üzrə fəlsəfə

doktoru İlham Əliyev vurğulayıb ki, bu komplekslər barəsində araşdırma apararkən o, qarşısına qoydu-ğu məqsədin mahiyyətini dəqiq bi-lir və üstəlik bu mahiyyətin özündə ifadə etdiyi "imam" kəlməsinin çözüümünü də açmağa qərar verir. Beləliklə, barəsində bəhs etdiyim araşdırmağa diqqət yetirəndə görürük ki, "imam" kəlməsi ərəb dilində tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İslam dünyasında Məhəmməd Pey-ğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və məhz bu müqəddəs şəxsiyyətin nəslindən olan şəxslər imam ad-landırılıblar.

Tarixdən məlumdur ki, şə imamları Abbasi xəlifələri tərəfin-dən daim təqdim olunub.

Bu səbəbdən də onların övladları tənqiddən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah getiriblər".

Tarixi fakt kimi artıq elmi icti-maiyyətə məlum olan bu fikirləri təkrar etmədən vurğulamaq ye-rinə düşər ki, həqiqətən də Azərbaycan coğrafiyasındaki imamzadələrin hər birinin inkişaf tarixi, eləcə də kimlər tərəfindən inşa edilməsinə diqqət yetirək, onda bir daha bəlli olar ki, bu müqəddəs ünvanlarda dəfn edi-lən şəxslərin hər biri həqiqətən şə imamları olmuşlar və yaxud da onların nəslindəndilər. Bu-nun özü də həmin imamların Azərbaycana sığınacaq üçün pənah getirdiklərini sübut edir.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU

